

Övlad bir nemətdir. "Mənim balam" rubrikamızın qonağı Parlament Jurnalistləri Birliyinin sədri, "Modern.az", "AzEdu.az" saytlarının baş redaktoru Elşad Eyvazlı da övladlarının onun həyatının ən dəyərli neməti olduğunu deyir. İki oğul atası olan müsahibimiz atasından gördüyü təbiyə metodunu övladlarının üzərində tətbiq edir. Deyir ki, övladlarının kişi kimi böyüməsi üçün bu metod çox önemlidir. Böyük oğlu Yusif 8, kiçik oğlu Tuncay isə 7-ci sinifdə təhsil alır.

- Övladlarınızı təbiyə edərkən hansı üsüldən yararlanırsınız? Dədə-baba üsulu yardımınıza çatır mı?

- Mənə ele gelir ki, insan özü hansı təbiyə üsü ilə böyüyürse, sonradan gördüklerinin müəyyən hissəsinə çalışır ki, öz övladları üzərində tətbiq etsin. Bu, bir aksiomadır. Eyni zamanda, övlad yetişdirərkən insan gördüyü təbiyə ilə bərabər, öz dünyagörüşünü də bura əlavə edir.

Uşaqlıqda dəslərimi çox yaxşı oxuyurdum, eyni zamanda çox dəcəl idim. Təsəvvür edin ki, mənəm həm şəref ləvhəsində şəklim vardı, həm də divar qəzətinə karikaturam. Atam müəllimdir. Mənə kimşənin ağlına gələ bilməyəcək cəzaları tətbiq edirdi. Kəlbəcərdə qar çox yağırdı, qarın hündürlüyü bəzən metri keçirdi. Bir dəfə atam mənə necə esəbileşmişdi, üst paltarımı soyundurub qarın içəne atdı. O vaxt atamın bərəketini düzgün qiyətləndirmirdim. Düşünürüm ki, mənə qarşı çox əzazıldır. Qəribəsi o idi ki, dörd qardaş-bacıdan ancaq mən cəzalandırıldım. Bunu bəzən ayrı-seçkilik kimi də qəbul edirdim. Sonralar ise hiss edirdim ki, bütün təqsirlər özümüzde olub. Standart olmamışın. Sovet müəlliminin standart olmayı övladına münasibəti normalda belə olmamış idi.

İndi uşaqları təbiyə edərkən görürəm ki, atamın buna haqqı var imiş. Gör-götür dünyasıdır. Çevrəmdəki insanlarla müqayisədə, övladların təbiyəsi məsələsində xeyli sərtəm. Düşünürüm ki, heç neyi səhv etmirəm. Buz məcburi köçkünlər olmuşuq, həyatımız sıfırlanıb, hər şeyə yenidən başlamışıq. Ondan sonra nə əldə etmişkə, atamın bizi verdiyi bu təbiyəyin hesabına olub. Atam bizi kişi kimi böyüdüb. Vicdansızlıqdan, təbiyəsizlikdən, yalandan uzaq olmuşuq. Öz gücümüze ayaqda durmağı öyrənmişik. Övladlarına da bu təbiyəni asılıyıram.

Mən övladıma sərt cəza verəndə, onlar öz yanlarından guya etiraz olaraq oxuduqları kitablardan, qəzətlərdən mənə insan və uşaq haqlarından bəhs edirlər. Yusif üçüncü sınıfda oxuyanda özü üçün tutduğu gündəlikdə qəribə bir şey yazmışdı: Atam bizi pis döyür, fikirleşmir ki, ölərk.

- Uşaqlardan ən çox nə tələb edirsiniz?

- Mənim üçün əsas onların insan kimi formalaşmaları və tehsilidir. Uşaqların özüne demirəm, ancaq onların bütün dəslərdən "5" almağının tərəfdarı deyiləm. Düşünürüm ki, orta məktəbdə "2" almayıñan uşaq sagirdə deyil. Ancaq bunu onların özlərinə desəm, ikilerin sayını çıxalda bilərlər, dərsdən qaçırılsın, qaçmalarının sayını artırıa bilərlər. Biliyim ki, indi bunu oxuyan məni qınayacaq.

Bu gün kütłəvi bir hal var, oğlan uşaqları belli yaşa qədər analarının sözüne baxırlar. Sonra bir az söze baxmaziq edirlər. Bəzən bunu təbiyəsizlik kimi dəyərləndirirlər. Amma mən normal qəbul edirəm. Mənə görə, on birinci sınıf qədər ana sözü ilə hərəkət edən oğlan uşaqlarını sonrakı həyatlarında həyat yoldaşları idarə edəcək. Burdan belə çıxməsin ki, mən uşaqların ananın üzünə aq olmasına tərəfdarıyam. Sadece, bu mənim baxışındır. Biliyim ki, bu fikirlər topa tutulacaq və s. Nə qədər qəribə qarşılıyacağımızı bili-bili deməliyəm ki, uşaqlar məni esəbileşdirəndə, onlara əl qaldırıdım vaxtlar da olur. Çünkü mən belə görmüşəm. Yeddi, səkkizinci sınıfda oxuyan oğlan uşaqları üçün en böyük cəzalardan biri onların saçının dibindən qırılmasıdır. Bu ceza növü də tətbiq etdiklərimin sırasındadır. Amma bütün bunlar mənim əzazıl valideyn olduğum fikrini yaratmamalıdır. Çünkü mən həm də uşaqlarla dostam.



rardım. Şəhərdə onlara hansı işi tapşırısan ki... Biz jurnalistik, cəmiyyətdə baş verən proseslərdən xəbərdariq, uşaqları özbaşına buraxanda baş verəcək hadisələri də biliyim. Onlara şəhərdə nəzarət etmek bir az çətin olur. Bəlkə söyle diklərim kimşənin xoşuna gəlməyə biler. Amma bu da mənim yanaşmadır.

- Bayaq öz uşaqlığınızdan danışdırın. Hansı oğlunuñuz özünüzə dəha çox bənzədirsiniz?

- Ağlım kəsəndən 11-ci sınıf qədər atam tərəfindən

nimdir. Ancaq o, mənim qədər oxuya bilmir.

- Övladlarınıñuz cəmiyyətin hansı zərərindən qoruya bilirsınız?

- İndi internet dünyasıdır. Az əvvəl de diyim kimi, onların balaca telefonu var. Ancaq bu o demək deyil ki, onlara kompyuter vermərik və televizora baxmırlar. Uşaqa hər şeyi olğunu kimi izah etmek lazımdır. Onlar kompyuterdə oyun oynayırlar, mən onlara baxıram. Oyun bitəndən sonra uşaqlarla çay süfrəsi etrafında sohbət edirəm. Soruşuram ki, siz buradan ne qazandınız. Bu, sadəcə vaxt itkişidir. Düşünürüm ki, uşağı qorumaq yox, onlara izah etmek lazımdır. Çünkü uşağı nedənse qorumaqla, əslində ona daha çox meyilləndirir, istiqamətləndirirən.

- Uşaqlarınızla zaman keçirə bilirsiniz-mi?

"Atamdan gördüğüm təbiyəni övladlarına aşılıyıram"

Elşad Eyvazlı: Mənə görə, on birinci sınıf qədər ana sözü ilə hərəkət edən oğlan uşaqlarını sonrakı həyatlarında həyat yoldaşları idarə edəcək



- Belə olan halda, uşaqların sizə qarşı nifrətlə böyüməsindən ehtiyat etmirsiniz-mi?

- Uşaq bir tərəfdən görün ki, valideyni ona qarşı sərtdir, digər tərəfdən də ona istədiyi verir. Amma onun istədiyi şəkildə deyil, valideynin istədiyi şəkildə verir. Uşaqlara məktəbdə "Mənim valideynim" adlı inşa yazardılar. 7-ci sınıfda oxuyan oğlum Tuncayın yazısı ciddi müzakirə mövzusu olmuşdu. Tuncay yazısında qeyd etmişdi ki, "valideynlərimizi aldatmaqla özümüzü aldadırıq. Valideyn bizdən örträ çalışır. Biz indi başa düşməliyik ki, valideynlərimiz bizə hansı işgəncəni verir, başqa üsula el atırsa, bu, bizim xeyrimizdir. Biz onların qədrini bilməliyik". Uşaqlar bu cür düşünürlərse, demək, mənim üçün dediyiniz məqamlı bağlı qorxu yoxdur.

- İndiki dövr sizin uşaqlıq illerini yaşadığınız dövrdən tamam fərqlənir. Həm də bu günün uşaqları da əvvəlki uşaqlar kimi deyil.

- Doğrudur, bu gün zəmanə baş-qadır, ancaq övladımlarım ele bizim dövrün uşaqları kimidir. Onların smartfon olmayan telefonları var. Öz həmyaşlılarının geyimlərinə, telefonlarına hərdən həsəd aparıllar. Bəzən dostlarım məni buna görə qınayırlar.

- Bəs, bu sizsi sixmir?

- Heç də. Məni sıxan o olar ki, uşaqlar oxumasınlar, dünyagörüşləri olmasın, təbiyəsiz olsunlar və s. Mən uşaqlara kompüteri qadağan etmirəm. İstifadə etsinlər, amma qədərində. Onu uşaqə nə qədər qadağan etsən də, uşaq bir o qədər ona təref gedəcək. Her şeyi bir az tənzimləmək lazımdır. Hər kasın fərqli yanaşması var. Uşaqlar idmana, müsiqiye, müəllim yanına gedirlər. Onların başqa işlərlə maraqlanmağa vaxtı olmur. Bəzən özümü də qınayıram ki, onların uşaqlıq həyatı yaşamaqına imkan vermir. Ancaq uşaqlıq həyatını yaşamağa imkan verəndə də, başqa səmtə doğru yol alacaq. Kenddə olsayıd, mən onlara mal-qoyn otarmağı, həyətde işləməyi, ağaç əkməyi, torpaq belləməyi tapşı-

ciddi cəzalandırılmışam. Ancaq dəslərimi çox yaxşı oxumuşam. Dərs oxumağı çox sevirdim. Hətta istənilən fənn üzrə hansı mövzunun hansı şəhifədə olduğunu belə biliyim. Bilmirəm, bəlkə də kənd uşağı olmuşam, başqa məşğulliyetim olmayıb. Kənddə biz televizora dəqiqə ilə baxırdıq. Orta məktəbdən bu yana həmişə uşaqlar, dostlar mənim başına toplaşıb. Deyən sən buna lider deyirlər. Atam məktəbdə də en böyük cazəni mənə verirdi. Orta məktəb dövründə uşaqın edə biləcəyi pis hərəkətlərin həmisini etmişəm və bunu qəhrəmanlıq hesab edirdim.

- Məsələn, nələri?

- Misal üçün, indi sıqaret çəkmirəm, an-

Xəyalə Rəis



caq orta məktəbdə sıqaret çəkmışəm. Ele şeylər qəhrəmanlıq kimi baxırdım ki, indi onları düşünəndə dəhşətə gelirəm. Axi bunların nəyi qəhrəmanlıq ididi?

Öz uşaqlığımı Tuncayda görürəm. Hər dəfə məni incidəndə, onda öz uşaqlığımı görürəm, ata-ma verdiyim əziyyətlər yadi-ma düşür. Atamın mənə tətbiq etdiyi işgəncəleri mən də Tuncaya tətbiq edirəm.

- Sizcə, bu onları dəha məhkəməndirir?

- Təbii ki. Uşaq bu gün nəyisə deyir, sən onun qarşısını alırsansa, o başqa bir şeyi deyir, artıq onun alternativləri düşünmək bacarığı yaranır. Qohum-əqrəbam, çevrəmdəki insanlar deyir ki, Tuncay fiziki görünüşündən tətbiq etdi. Mən onlara mal-qoyn otarmağı, həyətde işləməyi, ağaç əkməyi, torpaq belləməyi tapşı-

- Son aylar işlərim xeyli çoxalıb, yeni "AzEdu.az" saytımı yaranıb. Artıq uşaqlarımdan şikayətlər eşitməyə başlamışam. Əvvəller həftədə en azı bir dəfə uşaqlarla yeməyə gedirdim. Onlara gəzintiyə gedir, idman edirdik. Uşaqlarla birgə vaxt keçirib dostluq edirdim. Son aylar isə işlərimin çoxluğunundan buntları edə bilmirəm və bu baxımdan özüm qınayıram.

- Bəs özünüzə necə, o sözü deyirsiniz-mi?

- Mən özümün də gördüğüm işləri yüksək qiymətləndirməmişəm. Kənardan baxında, son aylar olmasayıd, özümü orta, övladları ilə maraqlanan bir valideyn kimi qiymətləndirədim. Uşaqlara vaxt ayırıb bədii ədəbiyyat, yeni kitabları müzakirə edə bilmirək. Uşaq o zaman yaxşı dərs oxuyar ki, bədii ədəbiyyat oxusun. Ədəbiyyat maraqlı olur və uşaqda otura bilmək, səbər verdişlərini formalasdır. Uşaq bir kitabı davamlı olaraq 3 saat oturub oxuyursa, bu o deməkdir ki, o, orta məktəbdə əla oxuyacaq. Yoxsa 10 dəfə su içmək bəhanesi ilə durub gedirə, demək ki, dərslerini yaxşı oxumayacaq. Bundan sonra bu nöqsani, qüsürü aradan qaldıra biləcəyəmmi, bilmirəm. Səher saat 8-də işə gelirəm və axşam saat 8-dən tez evə getmirəm. Özümü uşaqların qayğısına qalan valideyn hesab etmirem. Zamanım olsayıd, başqa şərtlərde olsayıd, övladlarına daha çox vaxt serf etmek istəyərdim. İnsan həyata bir dəfə gəlir. İnsanın en yaxını onun doğması, ailəsidir. Təbii ki, bütün zamanını onlara verməlidir. Mümkün qədər bunu etmeye çalışıram. İnsanı yaşadan onun ailəsidir. Bildiyim qədəri ilə, onlar məndən narazı deyillər, ancaq özüm-özümdən narazıyam.

